

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin**

**“04 “oktyabr” 2019 - cu il tarixli**

**F- 326 nömrəli əmri ilə təsdiq edilmişdir**

**“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin  
keçirilmə**

**Qaydaları**

**1. Ümumi müddəalar**

2019-cu ildə Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin (Seyid Əli Seyid Məhəmməd oğlu) anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncam imzalamışdır.

İrfan ədəbiyyatının ən dəyərli nümunələrindən olan Nəsimi poeziyası Azərbaycan poetik dilinin inkişafına əvəzsiz töhfə vermək və fəlsəfi fikrin inkişafını təmin etməklə bərabər multikultural dəyərlərin qarçısıdır. Nəsimi yaradıcılığı Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fəvqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsir etmişdir. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qarargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tənənəli tədbirin keçirilməsi Nəsimi yaradıcılığının ümumbəşəri dəyərinin, onun bəşəriyyət üçün gərəkli şəxsiyyət olmasının ifadəsidir.

Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Görkəmli mütəfəkkirin oxucu nəslin estetik zövqünü müəyyənləşdirən əsərləri XXI əsrin informasiya cəmiyyətində də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.

Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədilə “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi keçiriləcəkdir. İcrası nəzərdə tutulmuş “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi şagirdlərin mütaliə verdişlərini, bədii, obrazlı və məntiqi tefəkkürünü, tədqiqat aparma bacarıqlarını inkişaf etdirməklə bərabər, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlərin üzə çıxarılmasına da xidmət edəcəkdir.

**2. Müsabiqənin vəzifələri**

1. Şagirdlərin ədəbi biliklərinin artmasına, oxuyub-anlama bacarıqlarının, dil və nitq qabiliyyətlərinin formalaşmasına təkan vermək;

2. Şagirdlərin düşünmə, müstəqil fikrini əsaslandırma, fikir və ideyalarını əlaqəli şəkildə ifadə etmə bacarıqlarının təkmilləşdirilməsi;
3. Şagirdlərin yaradıcı təfəkkürünün müxtəlif mövzular ətrafında əks olunması;
4. Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliyə marağının gücləndirilməsi
5. İstedadlı şagirdlərin aşkar edilməsi və onların istedadının düzgün istiqamətləndirilməsi;

### 3. Müsabiqənin keçirilmə qaydaları

Müsabiqə Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə 3 mərhələdə həyata keçiriləcəkdir:

- Məktəbdaxili mərhələ 07– 25 oktyabr 2019-cu il
- Rayon mərhələsi 28 oktyabr – 04 noyabr 2019-cu il
- Şəhər mərhələsi 05 – 13 noyabr 2019-cu il

Müsabiqəyə tədqiqat işlərinin hazırlanması və təqdim olunması məqsədilə müsabiqənin Təşkilat Komitəsi tərəfindən Nəsimi poetik yaradıcılığının xüsusiyyətlərini ehtiva edən 10 tədqiqat mövzusu müəyyən ediləcəkdir. Müsabiqədə iştirak etmək arzusunda olan IX-XI sinif şagirdləri müvafiq mövzulardan birinə müraciət edərək tədqiqat işini hazırlayacaq və 10 dəqiqə müddət ərzində şifahi təqdim edəcəkdir. Müsabiqə çərçivəsində ilk mərhələ **25.10.2019-cu il** tarixədək məktəbdaxili keçiriləcəkdir. Məktəbdaxili mərhələnin nəticələrinə müvafiq olaraq hər məktəbdən maksimum 3 məktəbli rayon turunda iştirak haqqı əldə edəcəkdir. Müsabiqənin rayon mərhələsi 28.10.2019-cu il tarixdən **04.11.2019-cu il** tarixədək keçiriləcəkdir. Rayon mərhələsində məruzəçilərin tədqiqat işləri yazılı formada münsiflər heyətinə təqdim ediləcək və məzmunu qiymətləndiriləcəkdir (elektron forma, Arial 12, interval 1.5). Rayon mərhələsində hər bir rayon üzrə ümumi 5 qalib məktəbli müəyyən edilərək müsabiqənin şəhər mərhələsində iştirakı təmin ediləcəkdir. 05.11.2019-cu il tarixdən **13.11.2019-ci il** tarixədək keçiriləcək şəhər mərhələsində məktəblilər müsabiqənin münsiflər heyəti qarşısında çıxış edəcəkdir. Çıxışlar səsəndirilən fikirlər və ideyaların mövzuya uyğunluğu, məzmunu uyğun jest və mimikalardan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, düzgünlüyü və təqdimat üçün ayrılmış vaxta riayət edilməsi meyarları üzrə 4 ballıq sistem ilə qiymətləndiriləcəkdir.

Final mərhələsinin yekununda münsiflər heyətinin qiymətləndirmə ballarının nəticələrinə müvafiq olaraq 6 nəfər qalib şagird müəyyən ediləcəkdir. (1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yer)

#### Tədqiqat mövzuları:

- Nəsimi yaradıcılığında humanist, ümumbəşəri ideyalar
- Azərbaycan dilində əruzun inkişafında Nəsimi yaradıcılığının təsiri
- Nəsimi lirikasının başlıca mövzusu-obyekti
- Nəsimi poeziyasında dünyəvi və ilahi məhəbbət
- İmadəddin Nəsiminin ictimai-fəlsəfi şeirləri
- Nəsimi yaradıcılığında panteizm

- Nəsimi ədəbi məktəbinin sənətkarlıq xüsusiyyətləri
- Nəsimi yaradıcılığında təbiətin tərənnümü
- Nəsimi poeziyasında Azərbaycan divanı
- Nəsimi poetikasında hürufi müəmmaları

#### **4. Mükafatlandırma tədbiri**

Müsabiqənin qaliblərinə müvafiq sertifikat və mükafatlar təqdim olunacaqdır. Mükafatlandırma mərasimi açıq şəkildə təntənəli surətdə həyata keçiriləcəkdir. Mükafatlandırma mərasiminin keçirilmə yeri və tarixi barədə müsabiqənin Təşkilat Komitəsi tərəfindən əlavə məlumat veriləcəkdir.

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin**  
**“ \_\_\_ ” \_\_\_\_\_ 2019-cu il tarixli**  
**\_\_\_ №-li əmri ilə təsdiq edilmişdir.**

**“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin Bakı şəhəri**  
**üzrə şəhər mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi**

**Təşkilat Komitəsinin sədri**

İlhame Abdullayeva – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini

**Təşkilat Komitəsinin üzvləri**

1. Samirə Bektaşi – Ümumi təhsil sektorunun müdiri
2. Afiq Əzizov – Ümumi təhsil sektorunun baş məsləhətçisi, İnkişaf layihələri sektorunun müdir əvəzi
3. Züleyxa Ələkbərova – Təlimə Dəstək Mərkəzinin direktoru
4. Sədaqət Məmmədova – Təlimə Dəstək Mərkəzinin metodisti
5. Elnarə Ələsgərova – 202 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
6. Günəl Fətəliyeva – 311 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
7. Günəl Yaqubova – 42 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

